ELEKTRON UNİVERSİTET TƏLİM PAKETİ

Ramil Cabbarov, Aysel Quliyeva, Həsən İsmayılov Təlimçilər

> unec.edu.az r.jabbarov@unec.edu.az hasan.ismayilov@unec.edu.az aysel.guliyeva10@gmail.com



Azərbaycan Dövlət İqtisad Universiteti Bakı 2016

Elektron Universitet Modelinin Üstünlükləri

- Dərs zamanı hər hansı əlavə avadanlığa (flashcard, CD) ehtiyac yoxdur
- Fakültələr üzrə dərs cədvəllərinin elektronlaşdırılması və dərs cədvəlləri haqqında müəllim və tələblərin elektron qaydada məlumatlandırılması,
- Elektron jurnalların tətbiqi nəticəsində imtahana qədərki balların (kollokvium, seminar balları, sərbəst işlər və dəvamiyyət) elektron qaydada hesablanması;
- Tədris materiallarının elektronlaşdırılması (mühazirə mətnlərinin, təqdimatların, dərs üzrə əlavə materialların və s.);
- Təqvim-tematik planların və sillabusların elektronlaşdırılması;
- Tələbələr tərəfindən hər semestr üzrə tədris prosesinin keyfiyyəti ilə əlaqədar müəllimləri elektron qaydada qiymətləndirilməsi;
- Differensial əmək haqqı sisteminin tətbiq edilməsi və professor-müəllim heyətinin elmi, pedaqoji və şəxsi inkişaf fəaliyyətlərinin qiymətləndirilməsi;
- Kollokviumların və imtahanların elektron qaydada keçirilməsi;
- Universitet üzrə professor-müəllim heyətinin və tələblərin vahid elektron platformasının yaradılması və s.

Təlimin proqramı

- Şəxsi kabinetindən istifadə
- Elektron Jurnalların istifadəsi (davamiyyət, kurs işi və sərbəst işlərin qeydiyyatı)
- Şəxsi kabinetin fayl bölməsi (Təqdimatların yüklənilməsi və dərs zamanı istifadəsi)
- Xidməti fəaliyyət bölməsi və istifadə qaydaları
- Korporativ email
- Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

eduman

Təhsil müəssisələrinin idarəetmə sistemi

Sistemə giriş ardıcıllığı unec.edu.az saytından

Niyə UNEC?	İMTAHAN KOLLOKVİUM, ONLINE-SINAQ		MBA (Biznesin idarə edilməsi)	
Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzidir; Tədris prosesi və kadr hazırlığı Amerika və Avropa təhsil sisteminə uyğundur; İxtisaslar bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə azərbaycan, ingilis, rus və türk dillərində tədris edilir; Auditoriyada mərkəz nöqtəsi tələbədir;		MÜƏLLİMİN KABİNETİ	PANE	TƏLƏBƏNİN KABİNETİ
Tələbə universiteti iki və daha çox ixtisasla (dual major) bitirə bilər; Tələbələrin müxtəlif mübadilə proqramlarında iştirak etmək imkanı vardır; Universitetdə 11 fakültə və 40 kafedra (onlardan 32-i ixtisas kafedrasıdır) fəaliyyət göstərir; 461 professor və fəlsəfə doktoru çalışır.	FAKÜLTƏLƏR	Į	KAFEDRALAR	

və ya

muallim.unec.edu.az

Sistemə giriş ardıcıllığı

Azərbaycan Dövlət İqtisad Universiteti

😌 eduman

Müəllim kabineti
Bütün xidmətlərdən istifadə etmək ücün xahis edirik öz
hesabınıza daxil olun
1. r.jabbarov
9
Daxil ol

Müəllim şəxsi login və şifrəsini daxil edir.

Şifrənin kənar şəxslərə bildirmək şəxsi məlumatlara müdaxilə riskini artırır. Bu halda məsuliyyəti müəllim daşıyır.

Əsas səhifənin görünüşü

Azərbaycan Dövlət İqtisad Universiteti				müəllim	n kabineti			😌 eduman 🔉 çıxış
· 3K	≡ Dərs cə	dvəli						Mənim profilim
🚆 Dərs cədvəli							C	Cabbarov Ramil
🛱 Təqvim planı							Çixarış	Müəllim ∰ vəzifəsi
Fənn üzrə qruplar	Gün Saat	I.	II				v	🛗 elmi-dərəcəsi
I Laboratoriya qrupu	09:00-					AA_02_13_01_474_2313 _Marketinq <u>Marketinq</u>		AA_Marketing
🖹 Fayl	10:20					1 - ci tədris binası Otaq:411 <mark>Seminar</mark>		Şinən dəyiş 🔸
Ш. Xidməti fəaliyyət	40.00		AA_02_13_01_ _Market	472_2313 inq			AA_02_13_01_476_2313 _Marketinq	
Elektron jurnal	10:30- 11:50		Marketii 1 - ci tədris binas Semina	nq sı Otaq:135 ar			Marketinq 1 - ci tədris binası Otaq:221 Seminar	
	12:10- 13:30	AA_02_13_01_476_2313 Marketinq AA_02_13_01_474_2313 Marketinq AA_02_13_01_472_2313 Marketinq						

İşçi dilinin dəyişdirilməsi

Müvafiq bayraq işarəsinə klik etməklə işçi dili dəyişə bilərsiniz

Azərbaycan Dövlət İqtisad Universiteti		m	üəllim kabineti	
Dərs tədvəli	■ Dərs cədvəli			
🏥 Təqvim planı				
管 Fənn üzrə qruplar	Gün Saat	Ш	ш	
Laboratoriya qrupu	09:00-			
Fayl	10:20			
🔟 Xidməti fəaliyyət		AA_02_13_01_472_2 Marketing	313	
				-

Müəllim haqqında informasiya

müəllin	n kabineti	J		😌 eduman 🔉 gixiş
			Çıxarış	Mənim profilim Cabbarov Ramil Müəllim
	II	IV AA_02_13_01_474_2313 Marketinq Marketinq 1 - ci tədris binası Otaq:411 Seminar	v	 in vaciosi in vaciosi AA_Marketinq in karedrasi Şifrani dəyiş ∨
AA_02_13_01_472_2313 _Marketinq Marketinq 1 - ci tədris binası Otaq:135 <u>Seminar</u>			AA_02_13_01_476_2313 _Marketinq 1 - ci tədris binası Otaq:221 Seminar	

Bu bölmədə məlumatlar bazadan avtomatik götürülür və hər hansı şəxsin məlumat dəyişməsi mümkün deyil.

Şifrənin dəyişdirilməsi

müə	llim kabineti			😌 eduman 🔉 çıxış
				Mənim profilim
			Çixanş	Cabbarov Ramil Müəllim
II		IV	v	🛗 elmi-dərəcəsi
		AA_02_13_01_474_2313 _Marketing		AA_Marketinq
		1 - ci tədris binası Otaq:411 Seminar		Şifrəni dəyiş 🗸
AA_02_13_01_472_231 _Marketinq	3		AA_02_13_01_476_2313 _Marketinq	
Marketing 1 - ci tədris binası Otaq:13	5		Marketing 1 - ci tədris binası Otaq:221	
Seminar		🔳 Şifrəni dəy	iş	
				Şifrə
		_		
				Avtomatik Şifrə

Əsas səhifədə avtomatik görünən dərs cədvəli sistemin bazasından yüklənir. Tədris binası və otağı da müvafiq qurum tərəfindən tənzimlənir.

Azərbaycan Dövlət İqtisad Universiteti			müəll	im kabineti			😌 eduman 🛛 çıxış
	🔳 Dərs cə	ədvəli					Mənim profilim
Dərs cədvəli						Ċ	Cabbarov Ramil
🛗 Təqvim planı						Çıxarış	Müəllim ⋒ vəzifəsi
Fənn üzrə qruplar	Gün Saat	1				v	🛗 elmi-dərəcəsi
I Laboratoriya qrupu	09.00-				AA_02_13_01_474_2313 _Marketing		AA_Marketinq
🖹 Fayl	10:20				1 - ci tədris binası Otaq:411 Seminar		Şifrəni dəyiş 🗸
🔟 Xidməti fəaliyyət			AA_02_13_01_472_2313 _Marketinq			AA_02_13_01_476_2313 _Marketinq	
Liektron jurnal	10:30- 11:50		Marketinq 1 - ci tədris binası Otaq:135 Seminar			Marketinq 1 - ci tədris binası Otaq:221 Seminar	
	12:10- 13:30	AA_02_13_01_476_2313 Marketinq AA_02_13_01_474_2313 Marketinq AA_02_13_01_472_2313 Marketinq					

Müəllimlər öz dərs cədvəllərini <mark>ÇIXARIŞ</mark> düyməsinə klik etməklə PDF formatda yükləyə bilərlər.

Azərbaycan Dövlət İqtisad Universiteti				müəllin	n kabineti			😌 eduman 🔉 çıxış
0 18 18	■ Dərs cə	dvəli						Mənim profilim
■ Dərs cədvəli						_		Cabbarov Ramil
🛱 Təqvim planı							Çıxarış	Müəllim ∰ vəzifəsi
🖉 Fənn üzrə qruplar	Gün Saat	I.			III		v	🛗 elmi-dərəcəsi
⊞ Laboratoriya qrupu						AA_02_13_01_474_2313 _Marketinq		AA_Marketinq
🖹 Fayl	09:00- 10:20					Marketinq 1 - ci tədris binası Otaq:411 Seminar		Şifrəni dəyiş 🗸
🔟 Xidməti fəaliyyət			AA_02_13_01_4 _Marketir	172_2313 nq			AA_02_13_01_476_2313 _Marketinq	
Elektron jurnal	10:30- 11:50		Marketin 1 - ci tədris binası Seminar	q Otaq:135			Marketinq 1 - ci tədris binası Otaq:221 Seminar	
	12:10- 13:30	AA_02_13_01_476_2313 Marketinq AA_02_13_01_474_2313 Marketinq AA_02_13_01_472_2313 Marketinq						

Yüklənən dərs cədvəlinin görünütüsü

Azərbaycan Dövlət İqtisad Universiteti

Tədris ili: 2015-2016

Müəllim: Ramil Cabbarov

Saat/Gün	I	П	Ш	IV	V
09:00-10:20				AA_02_13_01_474_ 2313_Marketing Marketing	
				1 - ci tədris binası	
				Otaq:411	
		A A 02 12 01 472		Seminar	A A 02 13 01 476
		2313 Marketing			2313 Marketing
10:30-11:50		Marketing			Marketing
		1 - ci tədris binası			1 - ci tədris binası
		Otaq:135			Otaq:221
		Seminar			Seminar
	AA_02_13_01_476_				
12:10-13:30	2313_Marketinq				
	AA_02_13_01_474_				
	2313_Marketing				
	2313 Marketing				
	Marketing				
	1 - ci tədris binası				
	Otaq:408				
	Mühazirə				
14:00-15:20					
15:30-16:50					
17:10-18:30					
17:10-10:50					

2. Bölmə: TƏQVİM PLANI

Müəllim fənnin kodu və dərsin növünü seçməklə təqvim planı üzrə mövzu və dərs saatlarına baxa bilər.

Azərbaycan Dövlət İqtisad Universiteti				müəlli	m kabineti	i
	≡ Tə	qvim planı				
📰 Dərs cədvəli						
🛱 Təqvim planı	Fənn	2308Y Marketi	nq/ Azərba∖ ∨ D	ərsin növü	Mühazirə	\checkmark
	Nº	Kafedra	Fənn	Dərsin növü	Dərsin saatı	Mövzu
Fənn üzrə qruplar	1	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	1	Əməliyyat və strateji marketinqi: mahiyyət, məqsəd və vəzifələr
Laboratoriya qrupu	2	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	1	Marketinq idarəetmənin bazar konsepsiyasıdır
	3	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	2	Marketinqin ətraf mühiti
🖹 Fayl	4	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	3	Marketinq tədqiqatları və MİS
Jul Xidmati faaliwyat	5	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	4	Bazarların seqmentləşdirilməsi
	6	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	4	İstehlakçıların davranışı və modelləşdirilməsi
Elektron jurnal	7	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	5	Bazarın seqmentləşdirilməsi və məqsəd seqmentlərinin seçilməsi
	8	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	5	Bazarların cəlbediciliyi
	9	AA_Marketinq	2308Y Marketinq / Azərbaycan dili	Mühazirə	6	Marketinqdə məhsul siyasəti
	Məlur	mat 1 - 9 dən 28				1 2 3 4 Növbəti

<u>3. Bölmə: Fənn üzrə qruplar</u>

Üçüncü bölmədə müəllimin tədris etdiyi fənn üzrə qruplar haqqında geniş məlumat yer alıb.

Azərbaycan Dövlət İqtisad Universiteti		müəllim kabineti		
	🔳 Fənn üzrə d	qruplar		
Dərs cədvəli				
	Nº	Fənn üzrə qrupun adı	Tələbə sayı	Tarix
Təqvim planı	1	AA_02_13_01_472_2313_Marketinq	26	Larix 26/01/2016 26/01/2016 26/01/2016
🐸 Fənn üzrə qruplar	2	AA_02_13_01_474_2313_Marketing	24	26/01/2016
	3	AA_02_13_01_476_2313_Marketinq	25	26/01/2016
⊞ Laboratoriya qrupu	Məlumat 1 - 3 da	ən 3		
🖹 Fayl				
Ш. Xidməti fəaliyyət				
Elektron jurnal				

3. Bölmə: Fənn üzrə qruplar

Məlumat almaq istədiyiniz qrupun üzərinə klik edərək fənnin aid olduğu fakültə, qrupun nörməsi, fənnin adı, mühazirə və məşğələ müəllimi, qrupun tyutoru, tədris və təhsil forması barədə məlumat ala bilərsiniz.

Fakultə	Fənn üzrə qrupun adı	Fənn	Mühazirə müəllimi	
AA_Marketinq	AA_02_13_01_472_2313_M	2313 Marketinq	Cabbarov Ramil Şahin	
Məşğələ müəllimi	Tyutor	Tədris forması	Təhsil forması	
Cabbarov Ramil Şa	Kərimova Aysel Fəxrəddin	Forma 1	Əyani	
2	Əli	yev Murad Sərdar		
2	Əli	yev Murad Sərdar		4
3	Oli	yev Nicat Museyib		
4	Əliyev	/ Elnur Məhəmmədəli		
F	ÐI	ləzli Günay Vahid		
5		avev İsmavıl Elsan		
6	Bab	ayev isinayii Lişen		

<u>4. Bölmə: Laboratoriya qrupu</u>

Əgər fənn üzrə laboratoriya dərsləri mövcuddursa, bu haqda məlumat 4-cü bölmədə yer alacaqdır..

Azərbaycan Dövlət İqtisad Universiteti				müəllim kabineti		
	≡ Labora	itoriya qrupu				
Dərs cədvəli						
	Nº	Fənn qrupu	Li	aboratoriya qrupun adı	Tələbə sayı	Tarix
■ Təqvim planı				Nəticə yoxdur.		
🖀 Fənn üzrə qruplar						
⊞ Laboratoriya qrupu						
🖹 Fayl						
Jul Xidməti fəaliyyət						
Elektron jurnal						

<u>5. Bölmə: Fayl</u>

Müəllimlər tərəfindən fayl daxil edilə bilən və ən çox istifadə edilən bölmədir.

Azərbaycan Dövlət İqtisad Universiteti			müəllim kabineti				
	≡ Fayl						
Dərs cədvəli							D.
Təqvim planı							Yeni
🗰 Eopp üzre grupler	Nº	Faylın təsviri	Faylın təyinatı	Tarix	Fayl		
 Fenn uzre grupiar 	1	15. Marketinq və cəmiyyət	Məşğələ	24/05/2016	Yüklə	*	ø
Laboratoriya qrupu	2	15. Marketinq və cəmiyyət	Mühazirə	23/05/2016	Yüklə	*	ø
	3	14. Xidmət və qeyri-kommersiya marketinqi	Mühazirə / Məşğələ	16/05/2016	Yüklə	*	1
l∎ Fayl	4	Reklami tapın	Məşğələ - Workshop	10/05/2016	Yüklə		ø
🔟 Xidməti fəaliyyət	5	Duello / interaktiv ders	Məşğələ - Workshop	10/05/2016	Yüklə	*	ø
	6	13. Beynəlxalq marketinq	Mühazirə	02/05/2016	Yüklə	*	2
Elektron jurnal	7	13. Beynəlxalq marketinq	Məşğələ	25/04/2016	Yüklə	*	ø
	8	Makreting analiz: ADL Matrix	Excel	25/04/2016	Yüklə	*	ø
	9	15 dəqiqə	Sayğac / mp4	09/04/2016	Yüklə	*	ø
	Məlumat 1 -	9 dən 89	1 2 3	4 5 6	7 8 9	10	Növbəti

Azərbaycan Dövlət İqtisad Universiteti			müəllim kabineti				
	≡ Fayl						
Dərs cədvəli					_		
🗯 Təqvim planı				4			Yeni
🐱 Fonn üzro grunlar	Nº	Faylın təsviri	Faylın təyinatı	Tarix	Fayl		
	1	15. Marketinq və cəmiyyət	Məşğələ	24/05/2016	Yüklə	*	1
Laboratoriya qrupu	2	15. Marketinq və cəmiyyət	Mühazirə	23/05/2016	Yüklə	*	ø
	3	14. Xidmət və qeyri-kommersiya marketinqi	Mühazirə / Məşğələ	16/05/2016	Yüklə	*	1
1 Fayl	4	Reklami tapın	Məşğələ - Workshop	10/05/2016	Yüklə	*	ø
业 Xidməti fəaliyyət	5	Duello / interaktiv ders	Məşğələ - Workshop	10/05/2016	Yüklə	*	ø
	6	13. Beynəlxalq marketinq	Mühazirə	02/05/2016	Yüklə	*	1
Elektron jurnal	7	13. Beynəlxalq marketinq	Məşğələ	25/04/2016	Yüklə	*	1
	8	Makreting analiz: ADL Matrix	Excel	25/04/2016	Yüklə	*	ø
	9	15 dəqiqə	Sayğac / mp4	09/04/2016	Yüklə	*	ø
	Məlumat 1 - 9	dən 89	1 2 3	4 5 6 7	8 9	10	Növbəti

Yeni		×		
Təsviri 15. Marketinq və	cəmiyyət		rix —	yüklənən faylın qısa təsviri
nq və cə nq və cə Mühazirə		•	12116	yüklənən faylın təyinatı
kommer Fayl ımı tapır		Seç	/2016 /2016	
ıteraktiv			/2016	
calq mar	Tətbiq et	İmtina	/2016	
calq marketinq	Məşğələ	25/04	4/2016	
aliz: ADL Matrix	Excel	25/04	4/2016	
dagiga	Savãas Lmo/	09/07	1/2016	

Yeni		×
Təsviri		
15. Marketing v	ə cəmiyyət	rix
və cə Təyinatı		/20
Mühazirə		/201
mmer Fayl		/201
tapır		Seç
aktiv		/20/
q mar	Tətbiq et	İmtina (20)
q marketinq	Məşğələ	25/04/201
z: ADL Matrix	Excel	25/04/20
	Cauñas Lass (00/04/20/

Faylı yükləmək üçün:

1. Fayl sətrində <u>SEÇ</u> düyməsinə klik olunur.



Faylı yükləmək üçün:

2. Açılan yeni pəncərədə faylın kompyuterdə yerləşdiyi yer tapılır və OK düyməsi seçilir.

Yeni			>
Təsviri			
15. Marketir	ıq və cəmiyyət		
Təyinatı			
Mühazirə			
Fayl			
15 Mühazirə.	optx		Seç
		Tathia et	İmtina

Faylı yükləmək üçün:

3. Yekun olaraq <u>TƏTBİQ ET</u> düyməsini klik etməklə faylın yüklənməsi prosesi tamamlanır. Yüklənən faylları siyahı üzrə baxmaq mümkündür. Bölməyə doc, excel, ppt, mp4, mp3, jpeg və digər təyinatlı fayllar yükləmək mümkündür. Faylların saxlama müddəti yoxdur.

Azərbaycan Dövlət İqtisad Universiteti			müəllim kabineti				
• 345	≡ Fayl						
Dərs cədvəli							D
🛗 Təqvim planı							Yeni
👹 Eonn üzro grunlar	Nº	Faylın təsviri	Faylın təyinatı	Tarix	Fayl		
	1	15. Marketinq və cəmiyyət	Məşğələ	24/05/2016	Yüklə		ø
Laboratoriya qrupu	2	15. Marketinq və cəmiyyət	Mühazirə	23/05/2016	Yüklə	*	ø
Pl Faul	3	14. Xidmət və qeyri-kommersiya marketinqi	Mühazirə / Məşğələ	16/05/2016	Yüklə	*	ø
∎ Fayl	4	Reklamı tapın	Məşğələ - Workshop	10/05/2016	Yüklə	*	ø
Lu Xidməti fəaliyyət	5	Duello / interaktiv ders	Məşğələ - Workshop	10/05/2016	Yüklə	*	ø
	6	13. Beynəlxalq marketinq	Mühazirə	02/05/2016	Yüklə	*	ø
Elektron jurnal	7	13. Beynəlxalq marketinq	Məşğələ	25/04/2016	Yüklə		ø
	8	Makreting analiz: ADL Matrix	Excel	25/04/2016	Yüklə	*	ø
	9	15 dəqiqə	Sayğac / mp4	09/04/2016	Yüklə	*	P
	Məlumat 1 - 9	dən 89	1 2 3	4 5 6 7	8 9	10	Növbəti

Bazada faylı yükləmək üçün seçilən faylın sətrində <mark>YÜKLƏ</mark> düyməsini klik etmək kifayətdir. Əgər faylı bazadan silmək istəyirsinizsə, X düyməsini seçin.

Azərbaycan Dövlət İqtisad Universiteti			müəllim kabineti									
	≡ Fayl											
Dərs cədvəli												
Təqvim planı			Yüklə	məł	κü	çün	l		Si	i lm	ıək 1	üçün
🕷 Foon üzro gruplar	Nº	Faylın təsviri	Faylın təyi	natı		Т	arix		Fa	yl		
 Fønn uzrø grupiar 	1	15. Marketinq və cəmiyyət	Məşğəla	Э		24/0	5/201	6	Yük	də	*	ø
Laboratoriya qrupu	2	15. Marketinq və cəmiyyət	Mühazir	ə		23/0	5/201	6	Yük	də	*	ø
	3	14. Xidmət və qeyri-kommersiya marketinqi	Mühazirə / M	əşğələ		16/0	5/201	5	Yük	də	*	ø
🖻 Fayl	4	Reklamı tapın	Məşğələ - Wo	Məşğələ - Workshop		10/05/2016		5	Yük	də	*	ø
🔟 Xidməti fəaliyyət	5	Duello / interaktiv ders	Məşğələ - Wo	rkshop		10/0	5/201	5	Yü	də	*	ø
	6	13. Beynəlxalq marketinq	Mühazir	Mühazirə		02/05/2016		6	Yüklə		*	ø
Elektron jurnal	7	13. Beynəlxalq marketinq	Məşğəla	Э		25/0	4/201	6	Yük	də	*	e
	8	Makreting analiz: ADL Matrix	Excel	Excel		25/04/2016		6	Yüklə		*	ø
	9	15 dəqiqə	Sayğac / n	Sayğac / mp4		09/04/2016		6	Yüklə		*	1
	Məlumat 1 -	9 dən 89	1	2	3 4	5	6	7	8	9	10	Növbəti

Daxil faylın informasiyasını və ya faylın özünü dəyişmək istəyirsinizsə, düyməsinə klik edin.

müəllim kabineti Azərbaycan Dövlət İqtisad Universiteti \equiv Fayl Dərs cədvəli C Yeni Təqvim planı N⁰ Faylın təsviri Faylın təyinatı Tarix Fayl Fann üzra gruplar ø 24/05/2016 15. Marketing va camiyyat Məşğələ Yüklə 1 × 15. Marketing va camiyyat I Laboratoriya grupu 2 Mühazirə 23/05/2016 Yüklə * ø 3 14. Xidmət və qeyri-kommersiya marketingi Mühazirə / Məşğələ 16/05/2016 Yüklə × ø Fayl 4 Reklamı tapın Məşğələ - Workshop 10/05/2016 * Yüklə ø Duello / interaktiv ders Məşğələ - Workshop 5 10/05/2016 Yüklə × ø M Xidməti fəaliyyət 6 13. Beynəlxalq marketinq Mühazirə 02/05/2016 Yüklə * ø Elektron jurnal 13. Beynəlxalq marketinq 7 Məşğələ 25/04/2016 Yüklə ø × Makreting analiz: ADL Matrix 8 25/04/2016 Excel Yüklə * ø 9 15 dəqiqə Sayğac / mp4 09/04/2016 Yüklə ø × Məlumat 1 - 9 dən 89 2 3 5 6 7 8 9 10 Növbəti

Yeni		×
Təsviri 15. Marketinq y	və cəmiyyət	
Təyinatı Məşğələ		
Fayl		
		Seç
eting	Tətbiq Məşğələ	et İmtina 25/0
. Matrix	Excel	25/0

Açılan pəncərədə istədiyiniz məlumatı yeni ilə dəyişib **TƏTBİQ ET** düyməsini seçin.

<u>6. Bölmə: Xidməti fəaliyyət</u>

Bu bölmədə müəllimlərin differenasial əmək haqqı sistemi üzrə məlumatların daxil etməsi yerləşdirilir.

	≡ Xidn	nəti fəaliyyət					
Dərs cədvəli	İstiqamət	İstiqaməti s	eçin V Krit	eriyaKriteriyanı seçin 🗸	C	<u>ک</u> د	*
🛗 Təqvim planı						əni Çıxarış	Qaydalar
😤 Fenn üzre gruplar	Nº	İstiqamət	Kriteriya	Fəaliyyət	Tarix	Status	
	1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	08/06/2016	Baxılır	×
	2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	05/06/2016	Baxılır	*
≡ Fayi	3	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır	*
⊯ Xidməti fəaliyyət	4	Elmi fəaliyyət	Elmi tədbirlər	Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	×
Elektron jurnal	5	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	25/05/2016	Baxılır	*
	6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Milli	16/05/2016	Təsdiq olundu	*
	7	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında xülasəsi nəşr edilmiş elmi məruzə: Beynəlxalq	02/05/2016	Təsdiq olundu	*

Daxil edilən məlimatların istiqaməti, kriteriyası, fəaliyyətın adı, sistemə daxil edilmə tarixi, komissiya tərəfindən verilən status, məlumatın müəllim tərəfindən silinmə funksiyası bölmədə yer alımışdır.

	≡ Xidr	məti fəaliyyət					
🛢 Dərs cədvəli	İstiqamət	İstiqaməti s	seçin V Krit	eriyaKriteriyanı seçin V	C	ک د	*
🗰 Təqvim planı		_	Yeni Çıxarış Qa y				
管 Fənn üzrə oruplar	Nº	İstiqamət	Kriteriya	Fəaliyyət	Tarix	Status	
 Laboratoriya grupu 	1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	08/06/2016	Baxılır	×
	2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	05/06/2016	Baxılır	×
🗉 Fayi	3	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır	×
lu∎ Xidməti fəaliyyət	4	Elmi fəaliyyət	Elmi tədbirlər	Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	×
Elektron jurnal	5	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	25/05/2016	Baxılır	*
	6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Milli	16/05/2016	Təsdiq olundu	*
	7	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında xülasəsi nəşr edilmiş elmi məruzə: Beynəlxalq	02/05/2016	Təsdiq olundu	*

Müəllim daxil etdiyi məlumatlar haqqında sənədi yükləmək üçün <mark>ÇIXARIŞ</mark> düyməsini seçməsi kifayətdir. Açılan sənəddə müəllim <mark>cari reytinqini</mark> görə bilir.

	≡ Xidm	nəti fəaliyyət					-
Dərs cədvəli	İstigamat	İstigaməti s	osin V Krit	ariya Kritariyanı sasin V	(2 🗠	Ŀ
Təqvim planı	Isuqamer	isuqaniou s			Y	eni Çıxarış	Gaydalar
🗑 Eenn üzre grunlar	Nº	İstiqamət	Kriteriya	Fəaliyyət	Tarix	Status	
	1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	08/06/2016	Baxılır	×
	2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	05/06/2016	Baxılır	*
≡ Fayl	3	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır	×
🔟 Xidməti fəaliyyət	4	Elmi fəaliyyət	Elmi tədbirlər	Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	*
Elektron jurnal	5	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	25/05/2016	Baxılır	*
	6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Milli	16/05/2016	Təsdiq olundu	×
	7	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında xülasəsi nəşr edilmiş elmi məruzə: Beynəlxalq	02/05/2016	Təsdiq olundu	*

Açılan sənədin görünüşü

		Azərbayca T Müə	n Dövlət İqtisad Ur ədris ili: 2015-2016 Ilim: Ramil Cabba	niversiteti i								
İstiqamot	Kriteriyalar	Kriteriya tizrə ilkin bal A	Professor müəllim heyətinin kriteriya üzrə maksimum ilkin bəl B	Kriteriya üzrə indeks balı C = (A/B) x 100	Kriteriya üzrə xüsusi çəki D	Kriteriya üzrə yekun bal E = C x D						
Elmi faaliyyat (40%)	I.Elmi nəşr və istinadlar	10	355	2.817	0.2	0.563						
	II.Elmi layiha, patent və	0	150	0	0.1	0	Cami: 21 079					
	mukafatlar III.Elmi tadbirlər	50	315	15.873	0.1	1.587	Cari reytinqiniz:					
Todris fəaliyyəti (40%)	IV.Darslar	171.135	273.975	62.464	0.25	15.616	76					
	V.Elmi rəhbərlik	0	30	0	0.05	0	Fəaliyyət	Tələbələrin sayı	Qiymətləndirilmələri	İlkin bal	Əlavə bal	Cəmi ilkin bal
	VI.Tadris- metodiki vasaitlar	0	170	0	0.05	0			n sayı			
	VII.Tədris komissiyaları	10	160	6.25	0.05	0.313	Tələbələrin müəllimi giymətləndirmə	155	44	93.844		93.844
Özününkişaf fəaliyyəti (20%)	VIII.httisas daracasini	0	200	0	0.05	0	anketi					
	IX.Xarici dil biliklorini inkişaf etdirmok	0	100	0	0.1	0	Tələbələrin mənimsəmə	155	75	77.667		77.667
	X.lxtisasa uyğun seminar və treyninqlərdə	100	100	100	0.01	1	səviyyəsi					
	XI.Nüfuzlu peşə sertifikatlarını oldo etmək	0	50	0	0.02	0						
	XII.Nüfuzlu peşə birliklərinə	100	100	100	0.02	2						
Cami: 21.079 Cari reytinginiz: 76			•									
Faaliyyat	Tolobolarin s	ayı Qiymətlən	dirilmələri İl	kin bal	Bad evalG	Comi ilkin bal						
Tələbələrin müəllir qiymətləndirmə	ni 155	4	4 9	93.844		93.844	F					
Tələbələrin mənimsəmə səviyyəsi	155	7:	5 1	77.667		77.667						
		·	·									

Differensial əmək haqqı sistemi haqqında qaydalarla tanış olmaq üçün <u>QAYDALAR</u> düyməsini seçməyiniz kifayətdir.

	≡ Xidm	nəti fəaliyyət					
Dərs cədvəli	latigomet	İstigamati a	onin V Krit		[<u>ک</u>	
Təqvim planı	Isuqamer	isuqameu s			Y	eni Çıxarış	Qaydalar
🗑 Eenn üzre grunlar	N⊵	İstiqamət	Kriteriya	Fəaliyyət	Tarix	Status	
	1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	08/06/2016	Baxılır	×
Laboratoriya qrupu	2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	05/06/2016	Baxılır	×
i∎ Fayl	3	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır	*
I⊯ Xidməti fəaliyyət	4	Elmi fəaliyyət	Elmi tədbirlər	Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	*
Elektron jurnal	5	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	25/05/2016	Baxılır	*
	6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Milli	16/05/2016	Təsdiq olundu	×
	7	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında xülasəsi nəşr edilmiş elmi məruzə: Beynəlxalq	02/05/2016	Təsdiq olundu	*

Differensial əmək haqqı sisteminə məlumatın daxil edilməsi ardıcıllığı

1. Sağ küncdə yerləşən <u>YENİ</u> düyməsini seçin

	≡ Xidr	nəti fəaliyyət					
Dərs cədvəli	İstiqamət	İstiqaməti s	ecin V Krit	erivaKriterivanı secin 🗸		2 🗠	*
🛍 Təqvim planı	renquirier	io aquitto a o			Y	eni Çıxarış	Qaydala
👹 Eonn üzro grunlar	N₂	İstiqamət	Kriteriya	Fəaliyyət	Tarix	Status	
	1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	08/06/2016	Baxılır	×
Eaboratoriya qrupu	2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	05/06/2016	Baxılır	×
l≝ Fayl	3	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır	×
Iu∎ Xidməti fəaliyyət	4	Elmi fəaliyyət	Elmi tədbirlər	Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	*
Elektron jurnal	5	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	25/05/2016	Baxılır	*
	6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Milli	16/05/2016	Təsdiq olundu	*
	7	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında xülasəsi nəşr edilmiş elmi məruzə: Beynəlxalq	02/05/2016	Təsdiq olundu	×

Differensial əmək haqqı sisteminə məlumatın daxil edilməsi ardıcıllığı

Yeni			
Tarix			
18/06/2016			
İstiqamət			
İstiqaməti se	eçin		~
Kriteriya			
Kriteriyanı s	eçin		\sim
Fəaliyyət			
Fəaliyyəti se	eçin		\sim
Veb ünvan			
Favl			
			Seç
		Təso	diq İmtina

2. Açılan yeni pəncərədə daxil edilən məlumatın istiqamətini, kriteriyasını, fəaliyyət növünü, əsaslandırıcı veb ünvanını daxil edirsiniz. Daha sonra isə fayl bölməsində SEÇ düyməsini seçərək, təsdiqləyici sənədin Scan edilmiş PDF faylını kompyuterdə seçib OK düyməsini klik edirsiniz. Məlumatları nəzərdən keçirdikdən sonra isə TƏSDİQ düyməsini seçirsiniz.

Bundan sonra daxil edilən məlumat siyahıda <mark>BAXILIR</mark> statusunda görünəcəkdir. Komissiya baxdıqdan sonra isə TƏSDİQ və ya İNKAR statusu görünür.

				müəllim kabineti			
∎ Xidr	nəti fəaliyyət						
İstiqamət	—İstiqaməti s	eçin V	Kriteriya	Kriteriyanı seçin 🗸	C	o 🚺	L Qaydalar
N⊵	İstiqamət	Kriteriya		Fəaliyyət	Tarix	Status	
1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun semir treyninqlərdə iştir	nar və ak	Beynəlxalq		Baxılır	×
2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak		Beynəlxalq		Baxılır	×
3	Elmi fəaliyyət	Elmi nəşr və istina	dlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır	*
4	Elmi fəaliyyət	Elmi tədbirlər		Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	×
5	Elmi fəaliyyət	Elmi nəşr və istina	dlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	25/05/2016	Baxılır	*
6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun semir treyninqlərdə iştir	nar və ak	Milli	16/05/2016	Təsdiq olundu	×

Əgər sənəd Komissiya tərəfindən inkar olunarsa, bu zaman komissiyanın inkar etmə səbəbinə də baxmaq mümkündür.

1. İnkar olunan məlumatın üzərinə klik edin.

			müəllim kabineti			
∎ Xidr	məti fəaliyyət					
İstiqamət	—İstiqaməti s	eçin V Krite	eriyaKriteriyanı seçin V	C	ieni Çıxarış	Qaydalar
N₂	İstiqamət	Kriteriya	Fəaliyyət	Tarix	Status	
1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	08/06/2016	Baxılır	*
2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	05/06/2016	Baxılır	*
3	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır	*
4	Elmi fəaliyyət	Elmi tədbirlər	Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	*
5	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	5/05/2016	Baxılır	×
6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Milli	16/05/2016	Təsdiq olundu	×
müəllim kabineti

Kidməti fəaliyyə

×

İstiqamət

Elmi fəaliyyət

Kriteriya

Elmi tədbirlər

Fəaliyyət

Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/se

Veb ünvan

http://unec.edu.az/unec-de-telebeler-azerbaycanin-utt-yegosulmasi-imkanlarini-muzakire-edibler/

Ətraflı

Sənədi yüklə

nəşr edilmiş elmi məruzə: Beynəlxalq

2. **ƏTRAFLI** düyməsini seçin.



3. Komissiyanın bildirişini bu bölmədən oxumaq mümkündür.

Elektron jurnala giriş yalnız universitetin lokal internet şəbəkəsindən mümkündür.

Azərbaycan Dövlət İqtisad Universiteti			müəllim	kabine	eti		😌 eduman 🔉 çıxış
	≡ Dərs cə	dvəli					Mənim profilim
🛢 Dərs cədvəli						C.	Cabbarov Ramil
🛍 Təqvim planı						Çıxarış	Müəllim mi vəzifəsi
🖀 Fənn üzrə qruplar	Gün Saat	I	II	III	IV	v	🛗 elmi-dərəcəsi
Laboratoriya qrupu	09:00-				AA_02_13_01_474_2313 Marketinq Marketing		AA_Marketinq
🖹 Fayl	10:20				1 - ci tədris binası Otaq:411 Seminar		Şifrəni dəyiş 🗸
네 Xidməti fəaliyyət			AA_02_13_01_472_2313 _Marketinq			AA_02_13_01_476_2313 _Marketinq	
🖺 Elektron jurnal	10:30- 11:50		Marketinq 1 - ci tədris binası Otaq:135 Seminar			Marketinq 1 - ci tədris binası Otaq:221 Seminar	
	12:10- 13:30	AA_02_13_01_476_2313 Marketinq AA_02_13_01_474_2313 Marketinq AA_02_13_01_472_2313 Marketinq Marketinq 1 - ci tədris binası Otaq:408					

Elektron jurnala giriş yalnız universitetin lokal internet şəbəkəsindən mümkündür.

Azərbaycan Dövlət İqtisad Universiteti			müəllim	kabine	eti		😌 eduman 🔉 çıxış
	≡ Dərs cə	dvəli					Mənim profilim
🛢 Dərs cədvəli						C.	Cabbarov Ramil
🛍 Təqvim planı						Çıxarış	Müəllim mi vəzifəsi
🖀 Fənn üzrə qruplar	Gün Saat	I	II	III	IV	v	🛗 elmi-dərəcəsi
Laboratoriya qrupu	09:00-				AA_02_13_01_474_2313 Marketinq Marketing		AA_Marketinq
🖹 Fayl	10:20				1 - ci tədris binası Otaq:411 Seminar		Şifrəni dəyiş 🗸
🔟 Xidməti fəaliyyət			AA_02_13_01_472_2313 _Marketinq			AA_02_13_01_476_2313 _Marketinq	
🖺 Elektron jurnal	10:30- 11:50		Marketinq 1 - ci tədris binası Otaq:135 Seminar			Marketinq 1 - ci tədris binası Otaq:221 Seminar	
	12:10- 13:30	AA_02_13_01_476_2313 Marketinq AA_02_13_01_474_2313 Marketinq AA_02_13_01_472_2313 Marketinq Marketinq 1 - ci tədris binası Otaq:408					

Açılan yeni pəncərədə dərs keçilən qrupların siyahı yer alıb.

Azərbaycan Dövlət İqtisad Universiteti	€	eduman	Cabbarov Ramil Şahin 🕑
⊙ Jurnal			Jurnal
Tədris ili 2015-2016 V Yarim il II semestr V Müəllim Cabbarov Ramil Şahin / V Dərs tipi Mühazirə	~		Tedris ili 2015-2016
N₂ ≑ Qruplar	Dərs tipi	Tələbə sayı	Yarim il
2 AA_02_13_01_476_2313_Marketinq	Mühazirə	25	II semestr
3 AA_02_13_01_474_2313_Marketinq	Mühazirə	24	
4 AA_02_13_01_472_2313_Marketinq	Mühazirə	26	Cabbarov Ramil Sahin /
5 AA_02_12_01_666_2313_Marketinq	Mühazirə	26	AA_Marketing
6 AA_02_12_01_664_2313_Marketinq	Mühazirə	28	

Mühazirə/məşğələ dərsində

davamiyyət və qiymətləndirilmənin aparılması ardıcıllığı

	Azərbaycan Dövlət İqtisad Universiteti	duman	Cabbarov	Ramil Şahin 🖒
۱	urnal			
Tədris	ili 2015-2016 V Yarim il II semestr V Müəllim Cabbarov Ramil Şahin / V Dərs tip Mühazirə Seminar Laboratori	va		
Nº 🗘	Qruplar	00	rs tipi	Tələbə sayı
1	AA_02_13_01_474_2313_Marketinq (Ərizə-09iyun)	Mü	ihazirə	1
2	AA_02_13_01_476_2313_Marketinq	Mú	ihazirə	25
3	AA_02_13_01_474_2313_Marketinq	Mi	ihazirə	24
4	AA_02_13_01_472_2313_Marketinq	Mü	ihazirə	26
5	AA_02_12_01_666_2313_Marketinq	Mi	ihazirə	26
6	AA_02_12_01_664_2313_Marketinq	Mü	ihazirə	28
7	AA_02_12_01_662_2313_Marketinq	Mi	ihazirə	25

1. Dərsin tipi seçilir

Mühazirə/məşğələ dərsində

davamiyyət və qiymətləndirilmənin aparılması ardıcıllığı

	Azərbaycan Dövlət İqtisad Universiteti	duman	Cabbarov	Ramil Şahin 🖒
۱	urnal			
Tədris	ili 2015-2016 V Yarim il II semestr V Müəllim Cabbarov Ramil Şahin / V Dərs tip Mühazirə Seminar Laboratori	va		
Nº 🗘	Qruplar	00	rs tipi	Tələbə sayı
1	AA_02_13_01_474_2313_Marketinq (Ərizə-09iyun)	Mü	ihazirə	1
2	AA_02_13_01_476_2313_Marketinq	Mú	ihazirə	25
3	AA_02_13_01_474_2313_Marketinq	Mi	ihazirə	24
4	AA_02_13_01_472_2313_Marketinq	Mü	ihazirə	26
5	AA_02_12_01_666_2313_Marketinq	Mi	ihazirə	26
6	AA_02_12_01_664_2313_Marketinq	Mü	ihazirə	28
7	AA_02_12_01_662_2313_Marketinq	Mi	ihazirə	25

1. Dərsin tipi seçilir

2. Qrup seçilir və sətirin üzərində klik edilir.

Azərbaycan Dövlət İqtisad Universiteti	e	eduman	Cabbarov Ramil Şahin 🔥
⊙ Jurnal			limit.
Tədris ili 2015-2016 Yarim il II semestr Müəllim Cabbarov Ramil Şahin / Y Dərs tipi Mühazirə	~		Tedris ili 2015-2016
Ne ⇔ Qrupiar	Dərs tipi	Tələbə sayı	Yarim il
2 AA_02_13_01_476_2313_Marketinq	Mühazirə	25	II semestr
3 AA_02_13_01_474_2313_Marketinq	Mühazirə	24	
4 AA_02_13_01_472_2313_Marketinq	Mühazirə	26	Müəllim Cəbbərov Rəmil Səbin /
5 AA_02_12_01_666_2313_Marketinq	Mühazirə	26	AA_Marketing
6 AA_02_12_01_664_2313_Marketinq	Mühazirə	28	
7 AA_02_12_01_662_2313_Marketinq	Mühazirə	25	

3. Yeni pəncərədə cari gün üzrə təqvim planı üzrə mövzunun adı və elektron jurnal açılır.

Jurnal - AA 02 13 01 472 2313 Marketing x Qiymətləndirmə Kurs işi Sərbəst iş Yekun giymət 6 Tarix Mövzunun adı No Tələbə 23/05/2016 16/05/2016 09/05/2016 02/05/2016 25/04/2016 18/04/2016 11/04/2016 04/04/2016 28/03/2016 2 № << 23-05-2016 Xidmət və geyri-kommersiya marketingi 1 Babayev Nuraddin Seyfaddin 1 i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e Beynəlxalq marketing 2 16-05-2016 2 Babayev İsmayıl Elşən i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e 3 09-05-2016 Marketingin nazarat sistemi 3 Baxtivarlı Seymur Rövsan i/e a/b i/e i/e i/e i/e i/e i/e a/b Marketingin strategiyası və 4 Hüseynzadə Kənan Yusif i/e i/e i/e i/e i/e i/e i/e i/e q/b 02-05-2016 4 planlaşdırılması 5 Karimov Sarxan Rizvan i/e i/e q/b i/e i/e i/e i/e q/b i/e Marketingin idaraetma strukturunun 25-04-2016 5 6 Malikzadə Malik İlgar i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e təskili Marketing sisteminda giymatgoyma 7 Mehbaliyev Mehbali İldirim i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e 18-04-2016 6 siyasəti 8 Mehdiyev Ələkbər Mövlüd i/e i/e i/e q/b i/e q/b i/e q/b i/e 7 11-04-2016 Marketingin kommunikasiya sistemi 9 Mehtiyev Ələkbər Əlağa i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e Məhsulların bölüşdürülməsi və satışı 8 04-04-2016 10 Mirkişiyev Elyar Sədirəddin i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e 9 28-03-2016 Marketingda mahsul siyasati 11 Məhərrəmov Cavid Nazim i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e Bazarın seqmentləşdirilməsi və məqsəd 21-03-2016 10 12 Məmmədli Orxan Şahin i/e i/e i/e i/e i/e i/e i/e seqmentlərinin seçilməsi q/b i/e İstehlakçıların davranışı və 13 Məmmədov Elxan Fariz i/e i/e i/e i/e i/e q/b i/e i/e i/e 11 14-03-2016 modelləşdirilməsi 14 Natiqbayli Parvin Natiq i/e i/e i/e i/e i/e i/e i/e i/e i/e Marketing tədgigatları və marketing 12 07-03-2016 15 Nağıyeva Günel Ragif i/e i/e i/e q/b i/e i/e i/e i/e i/e informasiya sistemi 16 Sadıqlı Murad Cəfər i/e i/e i/e i/e i/e q/b i/e i/e i/e 🖂 < 100 🗸 🔛 🖻 Məlumat 1 - 14 dən

Müəllim yalnız cari gün üzrə siyahı üzrə davamiyyət qeydləri apara bilər. Müəllim Q/b yazıldıqdan sonra onu yenidən i/e etmək hüququna malik deyil. Səhv qeydin düzəlişi üçün Tyutor xidmətinə yazılı müraciət etmək lazımdır.

Qi	ymətləndirmə	ə Kurs işi Sərbə	əst iş	Ye	kun qiymət									
														Yeni expo
№	Tarix	Mövzunun adı	<<	№	Tələbə	23/05/2016	16/05/2016	09/05/2016	02/05/2016	25/04/2016	18/04/2016	11/04/2016	04/04/2016	28/03/2016
1	23-05-2016	Xidmət və qeyri-kommersiya marl	ketinqi ˆ	1	Babayev Nurəddin Seyfəddin	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
2	16-05-2016	Beynəlxalq marketinq		2	Babayev İsmayıl Elşən	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
3	09-05-2016	Marketinqin nəzarət sistemi		3	Bəxtiyarlı Seymur Rövşən	i/e	q/b	i/e	i/e	i/e	i/e	i/e	i/e	q/b
4	02-05-2016	Marketinqin strategiyası və planlasdurulması		4	Hüseynzadə Kənan Yusif	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	q/b
-		Marketingin idarəetmə strukturunun		5	Kərimov Sərxan Rizvan	i/e	q/b	i/e	i/e	i/e	i/e	i/e	q/b	i/e
5	25-04-2016	təşkili		б	Malikzadə Malik İlqar	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
6	18-04-2016	Marketinq sistemində qiymətqoyi siyasəti	ma	7	Mehbalıyev Mehbalı İldırım	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
7	11-04-2016	Marketingin kommunikasiva siste	mi	8	Mehdiyev Ələkbər Mövlüd	i/e	i/e	i/e	q/b	i/e	q/b	i/e	q/b	i/e
8	04-04-2016	Məhsulların bölüsdürülməsi və sa	tisi	9	Mehtiyev Ələkbər Əlağa	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
9	28-03-2016	Marketinodə məhsul siyasəti		10	Mirkişiyev Elyar Sədirəddin	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
-		Bazarın segmentləsdirilməsi və m	əqsəd	11	Məhərrəmov Cavid Nazim	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
10	21-03-2016	seqmentlərinin seçilməsi	· ·	12	Məmmədli Orxan Şahin	i/e	q/b	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
11	14-03-2016	İstehlakçıların davranışı və modolləsdirilməsi		13	Məmmədov Elxan Fariz	i/e	i/e	i/e	i/e	i/e	q/b	i/e	i/e	i/e
		Marketing tədgigatları və marketi	ing	14	Natiqbəyli Pərvin Natiq	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e
12	07-03-2016	informasiya sistemi	· ·	15	Nağıyeva Günel Raqif	i/e	i/e	i/e	q/b	i/e	i/e	i/e	i/e	i/e
		I ≤ 100 ∨ ▷ ▷ Məlumat 1	L - 14 dən	16	Sadıqlı Murad Cəfər	i/e	i/e	i/e	i/e	i/e	q/b	i/e	i/e	i/e

Jurnal - AA 02 13 01 472 2313 Marketing

×

Məşğələ dərsində qiymətləndirilməni dərs boyunca dəyişmək mümkündür.

Jurnal - AA 02 13 01 472 2313 Marketing

modelləşdirilməsi

informasiya sistemi

Marketing tədgigatları və marketing

📧 < 100 🗸 🔛 🖻 Məlumat 1 - 14 dən

Kurs işi

Qiymətləndirmə

11 14-03-2016

12 07-03-2016

№

3

9

Sərbəst iş Yekun giymət

14 Natiqbayli Parvin Natiq

15 Nağıyeva Günel Raqif

16 Sadıqlı Murad Cəfər

i/e

i/e

i/e

i/e

i/e

i/e

													Yeni expo	art
№	Tarix	Mövzunun adı 🛛 <	< N	2 Tələbə	23/05/2016	16/05/2016	09/05/2016	02/05/2016	25/04/2016	18/04/2016	11/04/2016	04/04/2016	28/03/2016	2
1	23-05-2016	Xidmət və qeyri-kommersiya marketinqi	1	Babayev Nurəddin Seyfəddin	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	î
2	16-05-2016	Beynəlxalq marketinq	2	Babayev İsmayıl Elşən	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	
3	09-05-2016	Marketinqin nəzarət sistemi	3	Bəxtiyarlı Seymur Rövşən	i/e	q/b	i/e	i/e	i/e	i/e	i/e	i/e	q/b	
4	02-05-2016	Marketinqin strategiyası və planlasdırılması	4	Hüseynzadə Kənan Yusif	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	q/b	
E 25.04.2016 M	Marketingin idarəetmə strukturunun	5	Kərimov Sərxan Rizvan	i/e	q/b	i/e	i/e	i/e	i/e	i/e	q/b	i/e		
5	25-04-2016	təşkili	6	Malikzadə Malik İlqar	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	
6	18-04-2016	Marketinq sistemində qiymətqoyma	7	Mehbalıyev Mehbalı İldırım	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	
7	11 04 2016	Siyasəti Mərkətingin kommunikasiya sistəmi	8	Mehdiyev Ələkbər Mövlüd	i/e	i/e	i/e	q/b	i/e	q/b	i/e	q/b	i/e	
· 。	04.04.2010		9	Mehtiyev Ələkbər Əlağa	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	
8	04-04-2016	Məhsulların boluşdurulməsi və satışı	10) Mirkişiyev Elyar Sədirəddin	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	
9	28-03-2016	Marketinqdə mənsul siyasəti	11	Məhərrəmov Cavid Nazim	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	
10	21-03-2016	Bazarın seqmentləşdirilməsi və məqsəd seqmentlərinin seçilməsi	12	2 Məmmədli Orxan Şahin	i/e	q/b	i/e	i/e	i/e	i/e	i/e	i/e	i/e	
11	14-03-2016	İstehlakçıların davranışı və	13	Məmmədov Elxan Fariz	i/e	i/e	i/e	i/e	i/e	q/b	i/e	i/e	i/e	

i/e

i/e

i/e

i/e

q/b

i/e

i/e

i/e

i/e

i/e

i/e

q/b

i/e

i/e

i/e

i/e

i/e

i/e

i/e

i/e

i/e

×

KURS İŞİNİN DAXİL EDİLMƏSİ

			63
Jurnal - AA_02_13_01_472_2313_Marketinq			×
Qiymətləndirmə Kurs işi Sərbəst iş Yekur	n qiymət		
N₂ ⇔ Soyad Ad Ata adı		Mövzunun adı	Tarix Bal
	Yeni	×	
Tələbə secilir	Tələbə	Babayev Nurəddin Seyfəddin	
Kurs işinin mövzusu seçilir	Mövzu	Marketinqin strategiyası və planlaşdırılması	
Qiymət verilir	Bal	10	
Təhvil tarixi seçilir 🗾	Tarix	20-06-2016	
·			
		Tətbiq et İmtina et	
		Yekunda TƏTBİO ET düvməsi	secilir
		ra <a 100="" ∨="" ≥=""> ≥r	Məlumat yoxdur
			Bağla

SƏRBƏST İŞİNİN DAXİL EDİLMƏSİ

Jurn	urnal - AA_02_13_01_472_2313_Marketinq													
Qiyr	nətləndirmə Kurs işi Sərbəst iş	Yekun	qiymət											
	1 3. Tələbələrin qiymətləndirilməsi aparılır													
N≘ ⁴	Mövzunun adı <<	N₂	Tələbə	10	9	8	7	6	5	4	3	2		
1	Müəssisə səviyyəsində marketinq probleminin həllinə	1	Babayev Nurəddin Seyfəddin	1	1	1	1	1	1	1	1	1		
	yanaşma metodian Marketingin müəssisədənkənar və müəssisədəxili	2	Babayev İsmayıl Elşən	1	1	1	1	1	1	1	1	1		
2	mikromühit amillərinin öyrənilməsi	3	Bəxtiyarlı Seymur Rövşən	1	1	1	1	1	1	1	1	1		
3	3 Marketing tədqiqatlarının aparılmasının metod və üsulları		Hüseynzadə Kənan Yusif	1	1	1	1	1	1	1	1	1		
			Kərimov Sərxan Rizvan	1	1	1	1	1	1	1	1	1		
4	amillərin araşdırılması	6	Malikzadə Malik İlqar	1	1	0	1	1	0	1	1	1		
5	Hədəf seqmentin təyini metodları	7	Mehbalıyev Mehbalı İldırım	1	1	1	1	1	1	1	1	1		
6	Marketinqdə məhsul siyasətinin əhəmiyyəti	8	Mehdiyev Ələkbər Mövlüd	1	1	1	1	1	1	1	1	1		
7	Məhsulların bölüşdürülməsi və satış kanallarının	9	Mehtiyev Ələkbər Əlağa	1	1	1	1	1	1	1	1	1		
i i	seçilməsinə təsir edən amillər	10	Mirkişiyev Elyar Sədirəddin	1	1	1	1	1	1	1	1	1		
8	Reklamın təşkili və media planlaşdırılma	11	Məhərrəmov Cavid Nazim	1	1	0	1	1	1	1	1	0		
9	Muəssisə səviyyəsində marketinqin planlaşdırılması	12	Məmmədli Orxan Şahin	0	1	1	1	1	1	0	1	1		
10	Marketinqin idarə edilməsinin təşkilati strukturları	13	Məmmədov Elxan Fariz	0	0	0	0	0	0	0	0	0		
		14	Natiqbəyli Pərvin Natiq	1	1	1	1	1	1	1	1	1		
		15	Nağıyeva Günel Raqif	1	1	1	1	1	1	1	1	1		
		16	Sadıqlı Murad Cəfər	1	1	1	1	1	1	1	1	1		
-		17	Səlimov Ruslan Çingiz	1	1	1	1	1	1	1	1	1		
-		<										>		

2. Sərbəst işin mövzusu daxil edilir və + işarəsinə klik edilir

ΥΕΚUΝ QİYMƏT

Yekun qiymət bölməsində qrup üzrə tələbələrin imtahana qədər ayri-ayri kriteriyalar üzrə topladıqları balları görmək mümkündür.

Jurnal - AA_02_13_01_472_2313_Marketing

Qiymətl	əndirmə Kurs işi	Sərbəst iş	Yekun qiymət								
				Sem	inar						
№ 🗘	Soyad Ad Ata adı	Davamiyyət	Kollokvium 1	Kollokvium 2	Kollokvium orta balı	Seminarın orta balı	Sərbəst iş	Laboratoriya işi	Kurs işi	Imtanana qədər bal	Qeyd
1	Babayev Nurəddin Seyfəddin	10	5	7	12	10	10			42	
2	Babayev İsmayıl Elşən	10	7	9	16	10	10			46	
3	Bəxtiyarlı Seymur Rövşən	10	4	3	7	9	9			35	
4	Hüseynzadə Kənan Yusif	10	6	6	12	8	10			40	
5	Kərimov Sərxan Rizvan	9	4	5	9	8	9			35	
6	Malikzadə Malik İlqar	10	3	3	6	9	7			32	
7	Mehbalıyev Mehbalı İldırım	10	6	6	12	9	9			40	
8	Mehdiyev Ələkbər Mövlüd	9	4	3	7	9	9			34	
9	Mehtiyev Ələkbər Əlağa	10	7	10	17	10	10			47	
10	Mirkişiyev Elyar Sədirəddin	10	4	5	9	9	10			38	
11	Məhərrəmov Cavid Nazim	10	4	3	7	8	7			32	
12	Məmmədli Orxan Şahin	8	3	1	4	7	7			26	
13	Məmmədov Elxan Fariz	10	3	1	4	9	0			23	
14	Natiqbəyli Pərvin Natiq	9	4	5	9	9	9			36	
15	Nağıyeva Günel Raqif	10	7	4	11	9	10			40	
16	Sadıqlı Murad Cəfər	9	7	2	9	9	9			36	

Sistemdə işinizi tamamladıqdan sonra şəxsi kabinetinizdən ÇIXIŞ etməyi unutmayın!

Azərbaycan Dövlət İqtisad Universiteti				müəllim kabineti				😌 eduman 🖓
	≡ Xidn	nəti fəaliyyət						Mənim profilim
Dərs cədvəli	İstigamət	İstiqaməti s	secin V Krit	erivaKriterivanı secin Y	C	ک 🖒	±	Cabbarov Ramil
🛱 Təqvim planı					Y	eni Çıxarış	Qaydalar	Müəllim
👹 Eonn üzro gruplar	Nº	İstiqamət	Kriteriya	Fəaliyyət	Tarix	Status		🛗 elmi-daranasi
	1	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	08/06/2016	Baxılır	*	AA_Marketing
■ Laboratoriya qrupu	2	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Beynəlxalq	05/06/2016	Baxılır	*	Şifrəni dəyiş V
Fayl	3	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	27/05/2016	Baxılır		
🔟 Xidməti fəaliyyət	4	Elmi fəaliyyət	Elmi tədbirlər	Beynəlxalq elmi tədbirlər: Beynəlxalq konqres/simpozyum/seminarın təşkilat komitəsinin üzvü	25/05/2016	İnkar olundu	*	
Elektron jurnal	5	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr	25/05/2016	Baxılır	*	
	6	Özünüinkişaf fəaliyyəti	İxtisasa uyğun seminar və treyninqlərdə iştirak	Milli	16/05/2016	Təsdiq olundu	*	
	7	Elmi fəaliyyət	Elmi nəşr və istinadlar	Elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında xülasəsi nəşr edilmiş elmi məruzə: Beynəlxalq	02/05/2016	Təsdiq olundu	*	



@unec.edu.az

Koorporativ elektron poçtu (e-mail)

 Koorporativ email-dən istifadə qayları və qısa tanışlıq.





Koorporativ email adreslərinə Universitetimizin web saytının Ana səhifəsində Webmail menyusu vasitəsi ilə daxil olunur.



Verilmiş istifadəçı adı və şifrə ilə e-mail adresimizə daxil oluruq. Şifrə böyük və kiçik hərflər,rəqəm və işarələrdən ibarət 6 simvoldan az olmamalıdır!



Microsoft Officec365 əsaslı email xidmətinin əsas səhifəsi. Poçt göndərmə,Gələn mesajların oxunması, yönləndirilməsi praktiki göstərmək.







PPT slaydlarının əsas elemetnləri

- Məzmun
- Slayd strukturu
- Rəng seçimi
- Fon seçimi
- Qrafik və cədvəllərin seçimi

Slayd –strukturu (Yaxşı nümünə)

- Təqdimatda bir dəqiqəyə 1-2 slayd uzərində çalışma
- Tam cümlələr deyil, mövzunun əsas hissələrinin qeydi
- Hər slaydda 4-5 frazanın yazılması
- Açar sözlərdən istifadə

Slayd –strukturu (PİS nümünə)

• Slaydın yaradılmasında uzun və mürəkkəb cümlələrdən istifadə etdikdə, bu fakt nəzəri cəlb etmir. Sanki ele mühazirəni kopyalamış kimi görünür kənardan. Və auditoriya sizin təqdimatiniza qulaq asmaqdansa uzun və çətin cümlələrin oxunmasına zaman sərf edir. Belə slaydlar- çox sözlü slaydlardır və pis nümünə kimi təqdim olunur

Rəng seçimi (PİS nümünə)

- Fonla kontrast olunmayan rəng seçdikdə, slaydı oxumaq çətinləşir
- Hər sətir üçün fərqli rəng seçimi də lazımsızdır
 - Alt bölmələr üçün də həmçinin
- Həddindən artıq kreativ olmaq da ciddi görünmür

Arxa fon – PİS (nümunə)

- Arxa fonun çox rəngli və kreativ olması cəlb etmir
- Texniki hissələrə fikir verib arxa fonu seçmək lazimdir



Graphs – Yaxşı (nümunə)

Items Sold in First Quarter of 2002



Qrafiklər – PIS (nümunə)



Slaydın yaradılması







Fon mövzusunun seçilməsi



Diaqramların yaradılması




Diaqramların məlumatlarının yerləşdirilməsi





Cədvəllərin yaradılması



Cədvəlin strukturunun qurulması





Şəkil əlavə etmə

0 - 0 2	🔵 🗧 Презентация1	- Microsoft PowerPoint	Cp	- x
Главная Вс	тавка Дизайн Анимация По	каз слайдов Рецензировани	е Вид Фо	рмат 🛛 🔞
Таблица Таблицы	Илл рации	A Колонтитулы адпись S Дата и время Текст	 Номер слайда Символ Объект 	Клипы Клипы мультимедиа *
Вставить	рисунок из файла			
Вставка	а рисунка из файла.			
🕢 Для	получения дополнительных све,	дений нажмите клавишу F1.		
2 Records and a second	Пример пр	резентации		
3				
4				
2		-		





Video və filmlərin əlavə edilməsi





Keçidlərin nizamlanması







Presentasiyanın translyasiyası



Qısa keçidlər

- Ctrl+C kopyalama
- Ctrl+V kopyanın yerləşdirilməsi
- Ctrl+L məntnin (SOL)
- Ctrl+E (orta)
- Ctrl+R (Sağ) hissəyə ötürülməsi
- F5 presentasiyanın 1ci slayddan başlanması
- Shift +F5 mövcud slayddan başlanma-
- F7 orfoqrafik yoxlama



Microsoft Word

Mətnin stilinin, şrift, ölçüsünün seçilməsi funksiyaları



Fiqurların əlavə edilməsi



Cədvəl daxilində mətnin istiqaməti

омера		111.051	1			
pc 🗶	В <u>ы</u> резать					
Ē	<u>К</u> опировать	-	-		 -	
Ê	Параметры вставки:	-				
	LA			•		•
4	<u>О</u> пределить					
	Синонимы	•				
Ba	Перевод					
6	Поиск с помощь <u>ю</u> Bing					
	<u>В</u> ставить	•				
	<u>У</u> далить ячейки					
—	Разделить ячейки					
	<u>С</u> тили оформления границ	•				
	Направление текста					
	<u>С</u> войства таблицы					
8	Гиперссылка					
*7	Создать примечание					

Sənədi şifrələmə



Шифрование	документа	?	×
Шифрование содержим	и <mark>ого этого файла</mark>		
<u>П</u> ароль:			
•••••			
Внимание! Забытый па невозможно. Список п в надежном месте. Следует также помнит	ароль восстановить аролей рекомендуе ть, что при вводе п	э этся храни ароля	ИТЬ
учитывается регистр	оукв.		
	Срок	Отме	на



XI - 5- C- = РАБОТА С ТАБЛИЦАМИ Книга1 - Excel конструктор ФАЙЛ ГЛАВНАЯ ДАННЫЕ РЕЦЕНЗИРОВАНИЕ вид ВСТАВКА РАЗМЕТКА СТРАНИЦЫ ФОРМУЛЫ 🛃 Сводная таблица 📰 Свойства Строка заголовка Первый столбец Кнопка фильтра 1мя таблицы: 5 9 • Удалить дубликаты 🕞 Открыть в браузере Строка итогов Последний столбец Таблица2 Вставить Экспорт Обновить С Разорвать связь Чередующиеся строки Ц Чередующиеся столбцы 🔄 Преобразовать в диапазон Размер таблицы срез -Свойства Сервис Данные из внешней таблицы Параметры стилей таблиц B D F A C E Столбец1 💌 Столбец2 💌 Столбец3 💌 Столбец4 💌 Столбец5 💌 Столбец6 💌 1 2 3 4

5

6

7

8

9

10

11

Cədvəldə hesablama alqoritmi

E	∃ 5·	¢	;				
Φ	айл Гл	авная Вс	тавка Раз	метка страни	цы Фор	мулы ,	
fx ∑ Автосумма * ? Логические * Ссылки и массивы * Вставить функцию Моследние * Текстовые * В Математические * Д Вставить функцию Финансовые * Дата и время * Другие функции * Д							
E2	2	• : ×	√ f _x				
	А	В	С	D	E	F	
1		Декабрь	Январь	Февраль	Итого 📈		
2	Альбина	1	4	3			
3	Паша	2	6	42	T	م ی،	
4	Гинберг	3	45	34		1	
5	Альберт	5	5	34			
6	Борис	7	54	322			
7	Сергей	9	3	43			
8	Игнат	21	2	3			

A1 $\overline{}$: $\times \checkmark f_{x}$							
	А	В	С	D	E	F	
1		Декабрь	Январь	Февраль	Итого	(
2	Альбина	1	4	3	8	(
3	Паша	2	6	42	50	(
4	Гинберг	3	45	34	82		
5	Альберт	5	5	34	44		
6	Борис	7	54	322	383		
7	Сергей	9	3	43	55		
8	Игнат	21	2	3	26		
9	Яков	32	2	43	77	-	
10	Жерье	45	565	34	644		
11	Лукас	56	667	3	726		
12	Анна	65	54	3	122		
13	Круз	76	322	43	441		
14						.	
15							

				Книга1 -		
метка страниц	ы Формулы	Данные	Рецензирование	Вид ♀		
запросы ы не источники	Сво Обновить все т	ключения йства іенить связи	А↓ <mark>АА</mark> Я А↓ Сортировка	Филдтр 🔀 Оч Филдтр 72 По Филдтр		
разовать	Подключе	ения	Сортировка и фильт			
J				Фильтр (Ctrl		

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!